

Üzvlük müqaviləsi.

1. Müqavilənin Predmeti

1.1. Bu müqavilənin əsas məqsədi alıcının www.hediye.az onlayn alış-veriş saytıdan (bundan sonra satıcı) elektron mühitdə sifarişini etdiyi satış əsnasında xüsusiyyətləri və satış qiyməti göstərilən məhsulun satışı və təlimi ilə əlaqədar olaraq "Azərbaycan Respublikası Konstitusiyasına", "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu"- na "Elektron Ticarət haqqında Azərbaycan Respublikasının Qanunu"-na əsasən tərəflərin hüquq və öhdəliklərinin müəyyən olunmasıdır

2. Satış müqaviləsi

2.1. Alqı-satqı müqaviləsinə görə, satıcı məhsulu alıcının mülkiyyətinə verməyi, alıcı isə məhsulu qəbul edib əvəzində məhsulun qiymətini (müəyyənləşdirilmiş pul məbləğini) ödəməyi öhdəsinə götürür.

3. Satıcının məhsulu təhvil vermək vəzifəsi

3.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan məhsulu alıcıya təhvil verməyə borcludur.

3.2. Satıcı məhsulu alıcıya təhvil verməklə bir vaxtda onun ləvazimatını, habelə məhsula aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədlər olduqda (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını) verməyə borcludur.

4. Məhsulu təhvil vermək vəzifəsinin icrası müddəti

4.1. Satıcının məhsulu alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə alıcının internet saytında seçdiyi vaxtda ünvana təhvil verilir.

4.2. Fors major hallarda müqavilənin 4.1. -ci bəndində göstərilən müddət uzadıla bilər (10 iş gününədək).

5. Məhsulun məhv olması və ya zədələnməsi riskinin alıcıya keçməsi

5.1. Məhsulun məhv olması və ya zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının məhsulu alıcıya təhvil verdiyi andan alıcıya keçir.

5.2. Məhsulun məhv olması və ya zədələnməsi riskinin məhsulun birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı məhsulun itirildiyini və ya zədələndiyini bildirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir.

6. Alıcıdan məhsulun geri alındığı halda satıcının məsuliyyəti

6.1. Alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər məhsulu alıcıdan geri aldıqda, satıcı , alıcının həmin əsasların mövudluğunu bildiyini sübuta yetirməsə, alıcının məhsulu almaq üçün ödədiyi məbləğin əvəzini ödəməyə borcludur.

7. Satıcı tərəfindən məhsulu təhvil vermək öhdəliyinin icra edilməməsinin nəticələri

7.1. Satıcı məhsulu alıcıya və ya əvəzli istifadəsinə təhvil vermək öhdəliyini icra etmədikdə alıcı həmin məhsulun müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər.

7.2. Alıcı ona təhvil verilməli olan məhsulun əvəzinə məhsulun alınması üçün ödənilən məbləği geri tələb edə bilər.

8. Məhsulların keyfiyyəti

8.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn məhsul verməyə borcludur.

8.2. Məhsulu nümunəyə və ya təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və ya təsvirə uyğun gələn məhsul verməyə borcludur.

9. Məhsulun keyfiyyəti barədə qərantıya (bundan sonra zəmanət)

9.1. Alqı-satqı müqaviləsində satıcının məhsulun keyfiyyəti üçün zəmanət verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Müqavilənin 9- cu bəndində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (zəmanət müddəti) ərzində uyğun gələn məhsul təhvil verməlidir.

9.2. Məhsulun keyfiyyəti üçün zəmanət onun tərkib hissələrinə də (komplektləşdirici məmulata) şamil edilir.

10. Zəmanət müddətinin hesablanması

10.1. Zəmanət müddətinin axımı məhsulun alıcıya təhvil verildiyi məqamdan başlanır.

11. Qüsurlu olan məhsul satılarkən alıcının hüquqları

11.1. Alıcı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı məhsulda qüsurlu və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

- lazımi keyfiyyətli mala dəyişdirməyi;
- satış qiymətini uyğun məbləğdə azaltmağı;
- məhsulun qüsurlarının satıcının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün alıcının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsinə;
- məhsulun, həmin mala uyğun digər modeli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
- müqavilənin ləğv edilməsini və məhsulun alınması üçün ödənilən məbləğin geri ödənilməsinə.

11.2. Satıcı alıcıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu bəndin birinci əlavəsində göstərilən tələblərdən birini yerinə yetirməyə borcludur.

12. Alıcı tərəfindən məhsulun geri qaytarılması

12.1. Hansı hallarda məhsul geri qaytarıla bilər?

- Məhsulun etiketi qoparılmamalı
- Məhsul zədələnməməli
- Qəbz ilə birgə qaytarılmalıdır.

12.2. Hansı məhsullar geri qaytarılmır?

- Bədənə qulluq vasitələri (məhsulu təhvil alıb aktı təsdiqlədiyi halda)

13. Ödəmə üsulları

13.1. Onlayn ödəmə (bank kartı vasitəsi ilə, bu halda satıcı tərəfindən 3% məhsulun qiymətindən satıcının hesabından tutulur)

13.2. Nəğd ödəniş (məhsulun təhvil verildiyi anda)

13.3. Alıcı sifariş gizli şəkildə verdikdə, (hədiyyəni təhvil alan şəxs kim tərəfindən göndərildiyi bilmir) ödəniş onlayn və ya satıcının təklif etdiyi müvafiq qaydalara əsasən həyata keçirilməlidir.

14. Müqavilənin icrasından imtina

14.1. Alıcı məhsulun ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilər.

14.2. Alıcı məhsulu geri qaytardıqda alıcının verdiyi məbləğ (bank vasitəsi ilə ödəniş zamanı) 30 gün ərzində alıcının bank hesabına geri qaytarılacaq.